

# D İ L Ç İ L İ K

**UOT 81 41; 801.7**

## FİRUDİN RZAYEV

### **YEUCİ-YEÜŞİ QƏDİM TÜRK MİFİNİN NAXÇIVAN ƏRAZİSİ TOPONİMLƏRİNDE İZLƏRİ**

*Məqalədə əski türk mifik təfəkküründə xüsusi yeri olan Yeuci-Yeuşi qədim türk mifinin Naxçıvan ərazisi toponimlərindəki izlərindən bəhs olunur. Bu qədim mifin Naxçıvan toponimlərində izi indiyədək Azərbaycan və türk alımları tərəfindən tədqiq edilməmiş və onlarla bağlı adların izahı verilməmişdir. Məqalədə qədim Naxçıvan ərazisi toponomik sistemindəki oykonimik adlarda Yeuci-Yeuşi mifik adı dil və tarixi faktlar əsasında təsdiq edilir. Bu mif demək olar ki, toponomik sistemin oykonim, oronim, hidronimlərində də ilkın Yeuci variantında təkrarlanır.*

*Tədqiqatda Naxçıvan coğrafi arealında bu miflə bağlı toponimlərin etimoloji izahları verilir. Yeuci-Yeuşi adının prototürklərlə bağlı adlarda qalması bu mifik inancın qədimliyini sübut edir. İstər Naxçıvan, istərsə də Altay və digər türklərdə bu adın yeri məqalədə elmi faktlarla əsaslandırılır.*

**Açar sözlər:** *Yeuci-Yeuşi, mif, Naxçıvan, Yaycı, oykonim, oronim, hidronim.*

Bəşəri sivilizasiyaların ibtidaidən aliyə doğru inkişafi, hər hansı bir ailənin tayfa birliyi şəklində meydana çıxmazı tarixi minilliklərin qaynağında yer alır. Onların məişəti, inancı və s. amillərindən ortaya çıxan mədəniyyət nümunələri də özünü bu tarixi proseslərdə qoruyub saxlaya bilmışdır. Qədim dünya sivilizasiyası mərkəzlərindən biri kimi qaynaqlarda yer alan Naxçıvan Muxtar respublikasının ərazisi bəşər sivilizasiyası mifində də xüsusi yeri olan ərazilərdən biridir. Bu qədimlik ərazinin çox sayılı Oğlanqal, Qız qalası, Süzüt, Qazançı, Ərvana və s. qalalarının tarixində, ərazilərin arxeoloji mədəniyyət nümunələri, eləcə də bunlardakı etnoqrafik materiallar və topomimlərdəki tayfa adları ilə təsdiqlənir. Əgər biz görkəmli alımlar O.A.Həbibullayev, V.V.Əliyev və başqalarının bu ərazi mədəniyyətlərin tədqiqindəki elmi nəticələrinə diqqət etsək, bu mədəniyyət nümunələri yetərli elmi faktlarla Eniolit və Tunc dövrünə aid edilir ki, bu da qədim minilliklərlə səsləşir (4, s. 11). Son dövrlər yerli, eləcə də əcnəbi arxeoloji ekspedisiyalarının əldə etdiyi elmi nəticələr, ərazidə oturaq həyatın və şəhər mədəniyyətinin m.ö. VIII minilliklərdən formalasdığını tam olaraq sübut etmişdir (7, s. 451-453; 13, s. 43, 57-61, 123-125).

İstənilən bir tayfanın sonda xalq şəklində meydana çıxmazı eyni dildə danışan ayrı-ayrı tayfaların vəhdət halında birləşməsinin ümumi nəticəsidir. Bu cür etnik qrup şəklindən bir xalq kimi formalaşmada xeyli sayda amillər istənilən bir xalqın minilliklərin siyasi tarixi proseslərində öz mifik təfəkkürünü də formalasdırmamasına yol açır. Burada adət-ənənələrdəki mifik düşüm tərzi təbii ki, əsatir və miflərdə, onların deyimlərində minillər boyunca gələcək nəslə miras olaraq gəlib çıxır. Azərbaycan xalqına, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisi prototürklərinə məxsus olan qəbilələr də öz yaşayışı, həyatı və təbiət hadisələrini dərk etmələri ilə fərqlənmiş bu mifik təfəkkürü bir çox hallarda başqa xalqlara da aşılamışdır.

Biz qədim mənbələri və qaynaqları araşdırarkən, burada m.ö. II minilliklərdə tarix səhnəsində olmuş və qədim Naxçıvan-Naxər ölkəsi ərazisində tarixi proseslərə qoşulmuş Maq türklərində Maq/Qm (şamanizm), Sak türklərində Sax, Şirak türklərində Şar, Oğuz türklərində Böri-Qurd kimi tanrı mifik inancları ilə qarşılaşırıq ki, bu dövr miflərdən biri də coğrafi adlarımızda günümüzə qədər gəlib çatmış, ümumtürk mifində də yer alan Yaycı türkləri ilə bağlı Yeuci-Yeuşi mifik inancıdır. Biz bir çox yazılarımızda kosmik aləm, təbiətdəki işıq, zülmət, baş

verən iqlim, fəsil dəyişilmələri kimi, hadisələrin insan şüurunda müxtəlif istiqamətlərdən yer almaqla da miflik təfəkkürə çevrildiyini qeyd etmişik və M.H. Vəliyevin (Baharlı) Yayıçı tayfalar haqqındaki yazılarında onları Yaik şəklində Ural çayının əski adında göstərməklə, yavcıların türk tayfası olduğunu qeyd etdiyindən bəhs etmişik. Burada onların Türküstan, Ural ətrafında yaşamaqla sonrakı dövrlər Hindistan və Çin arasında da məskunlaşdıqları və skiflərin əcdadları olduğu da göstərilmişdir (11, s. 184-185, 383-384, 396-398).

Bəzi qaynaqlarda Çin mənbələrinə istinadən yucilərin m. ö. III yüzillikdə Orta Asiyanın Tanrı dağları ətrafında məskun xalqlar olaraq, Çinin Gansu əyalətində güclü dövlət qurduqları, m.ö. 203-cü ildə (III əsrin sonu), hun imperatoru Metenin m.ö. 177-ci ildə yucilərlə vuruşu qeyd edilir. Elə bu prosesdə, yucilərin eyni vaxtda Usunlarla da vuruşu, Metenin Yuci dövlətini yıxaraq, onların Orta Asiyaya köçüb, m.ö. 166-ci ildə Makedoniyalı İsgəndərin Bəlxdə qurduğu Yunan hakimliyinə son qoyduqları, sonra Böyük və Kiçik qollara ayrılib m.ö. 155-145-ci illərdə buradan İskit torpaqlarına köçüb Mavərənnəhrdə məskunlaşdıqları göstərilir. Bu məlumatlarda onların Helen torpaqlarında Baktriya krallığını ələ keçirdikləri, Roma qaynaqlarında isə "Serica" ölkəsindəki xalqın yüçilər adlandıqları, burada kuşan və usunların yayıcı-yucilərin bir qolu olduğu bildirilir. Qeyd olunan proseslərdən sonra m.ö. 129-cu ildə yucilər Türküstanda qüvvəli dövlət qurur, m.ö. 127-ci ildə isə, Part tayfalarına möğlub olub beş bəyliyə parçalanırlar. Bu məlumatlarda onlar sonralar Çin mədəniyyətini və Buddizm inancını qəbul edib m.ö. 25-ci ildə tarixdən yox olurlar (11, s. 390).

Digər qaynaqlarda da Yuci tayfalarının qolu olan kuşanların Yuci və usunlarla birgə qurduğu Kuşan çarlığı m.ö. I yüzilliye aid edilmiş, yucilərin Baktriya ərazisində (bu ərazi qədim Azərbaycanın cənub şərqi ərazisini də əhatə edirdi-F.R.) knyazlıq qurduğu göstərilmişdir. Kuşan imperatorluğunun sonrakı varisləri özlərini Baktriya çarlarının varisi hesab edirdilər. Sonralar Kuşan imperatoru Kucula Kadifiz (bir başqa mənbədə Kudzula) öz hakimiyyətini eramızın I əsrində Yüce qəbilələrinə qəbul etdirdiyi göstərilir (15, s. 669-670).

Görkəmli tədqiqatçı alim Q.Qeybullayev, Azərbaycan toponimiyasından geniş məlumat verməklə, yazılarının birində Yavçı türklərinin də adlarını çəkib, qədim Naxçıvan və onun əzəli torpaqları İrəvan xanlığı ərazilərində də bu tayfa adı ilə bağlı xeyli məntəqə adını misal göstərir, lakin bu tayfaları ərazilərimizə "gəlmə tayfalar" hesab etməklə, dövrünün bilinmədiyini qeyd edir (6, s. 67).

Ümumilikdə tədqiqatları izləyərkən Yavçı-Yuci tayfaları və onların qədim Azərbaycan, o cümlədən Naxçıvan ərazilərində məskun olması faktları ilə də qarşılaşırıq. N.N.Lisenko öz tədqiqatlarında m.ö. 330-cu ildə Makedoniyalı İsgəndərin yürüşündə yucilərin ellinlər tərəfindən idarə olunduğunu, parsiyaya hücumu zamanı onların çarı I Artabanı (m.ö. 211-191) öldürdükləri göstərilir. Bundan sonra onun oğlu II Mitridat dövründə onlar baktriyaya hərəkət edirlər (7, s. 20-21). Strabona görə isə onlar skif, toxar, assian, passian və sakarlarla (saklarla-F.R.) II əsrə Yunan-Baktriya çarlığını yıxırlar (11, s. 392).

Bu problemlə bağlı rus alimi, arxeoloq S.İ.Rudenkonun da fikirləri maraqlıdır. O, Altay iskitlərin Çin qaynaqlarındaki Yuecilər olduğuna dair tarixi faktlar göstərməklə, arxeoloji araşdırmaşların nəticələrinə istinadən Avropa və Altay skiflərinin Sibir, Altay və Ön Asiya (Bütöv Azərbaycan) xalqlarının m.ö. I minilliyyin əvvəllərində eyni mədəniyyətə mənsub olduqlarını göstərir (9, s. 5-7, 10-17, 31, 39). Bəxtiyar Tuncay da Çin mənbələrinə istinad edir, kidarlara aid sikkələrin üzərində yazılmış "Kidara" sözünün yucilərin (kuşanlıların) çarı olduğunu yazar. O, Çin mənbələrində yucilərin Şimali Hindistana daxil olaraq, burada beş ölkəni fəth etməsi və Yuci (Kuşan) imperatorluğunu qurması haqda məlumat olduğunu da qeyd edir (17). Bura qədər olan məlumatlara diqqət etdikdə yucilər türk tayfaları olmaqla ümumtürk mədəniyyətinin daşıyıcılarıdır, lakin onların mifi haqqında heç bir söz deyilmir.

B.Ögəlin Su/Şu tayfaları haqqında yazısında əski Çin qaynaqları haqqında geniş məlumat verərək, burada m.ö. 255-210-cu illərdə Şərqi Türküstanda Yueci türklərinə məxsus Su adlı şəhərin olduğunu göstərir. Daha sonra müəllif, Türküstanın cənub qərbində m.ö. 72-ci ildə "Şace" adı ilə həm Yarkənd hökmədarlığının, həm də paytaxt şəhərinin adlarına qeyd edir, hun imperatoru Tuman dövrünə qədər yucilərin qüdrətli olduğunu yazır. Daha sonra o, "Kiçik yuci" qolu haqqında məlumat verərək, onların II yüzillərdə Tibet ətrafında məskunlaşmışlarını, yucilərin hunlarla vuruşub qərbə köçlərini geniş araşdırır, Yapon alimi Matsudanın türklərin səx adlılığı Qansu dəhlizinin tarixdəki yerini 3 dövrə bölərək 1-ci dövru (m.ö. III yüz il) yuecilərdən hunlara qədər olan dövr adlandırdığını yazır (2, s. 329-335).

"Ümumdünya Tarixi" kitabında da II yüzilliyin əvvəllərində yuciləri türk tayfası kimi massagetlərlə ittifaqda göstərib, onların başda As tayfaları (mənbədə asien, asiy-asay- F.R.) olmaqla Yunan-Baktriya ərazilərinə yayıldıqlarını yazır. Burada m.ö. 206-ci ildə yucilər arasında əsir olan Metenin atasını öldürüb hakimiyyəti ələ aldığı qeyd olunur və onlar yuci və usunları öz təsirləri altına alırlar. Lakin yuci və usunların m.ö. I əsrə İssik-Kul, Tyan-Şan, oradan isə Azərbaycan (kitabda İran) ərazilərinə köçüb məskunlaşmışları, böyük güc olub 188800 nəfərlik orduya sahib olduqları göstərilir (15, s. 430, 441-443).

Bütün bunlara baxmayaraq tarixi qaynaqlarda biz Urartu çarı I Arrqıştinin (m.ö. 781-760) yazılarında Manna ərazisini işgalı zamanı, Buşti, Aşkaya, Uquşti kimi ölkələrlə yanaşı Uşuni-Yuşuni (Assur dilində Uauşı-Yuci) ölkəsini də işgal etdiyini oxyuruq (14, s. 347). Bu tarix m.ö. VIII yüzillik, ərazi isə Urmiya ətrafi olmaqla göstərilir ki bu Naxər-Naxçıvan ölkəsi ərazisi idi. Yucilərin Göytürk imperatorluğu-dövlətinin hakim təbəqəsində olması tarixi faktı onların güclü türk tayfası olduğunu tamamilə təsdiq edir (10, s. 18).

Herodotun "Tarix" kitabında m.ö. VIII əsrin sonlarında skiflərin kimmerləri qovması, Qafqaza Xəzərin qərbindən keçərək gəlmələri haqqında məlumatı (5, s. 54), iskit-skiflərin içərisində olan yuti-yucilərin ərazilərimizdə m.ö. II minilliyin sonlarından mövcud olduğunu sübut edir.

Azərbaycan toponimik sistemində, eləcə də qədim Naxçıvan ərazisində tarixi eramızdan II min il əvvələ gedən çoxsaylı Yayçı tayfa adı ilə yaranmış Yayçı oykonimləri mövcuddur. İ.Ə.Novruzlu və V.B.Baxşəliyevin Aşağı Yayçı nekropolundan aşkar etdikləri maddi-mədəniyyət nümunələrinin m.ö. III-I minilliyə aidliyi də (13, s. 83), bu tayfaların ərazilərimizdə qədimdən mövcud olub şimala doğru yayıldıqlarını bir daha sübut edir. Diqqət etsək, bütün bu məlumatlarda Yayçı tayfalarının mifinə toxunulmur.

Biz mənbələrə diqqət etdikdə, "yayçı" sözünün şamanlıqla məşğul olanlara deyildiyini və bunun çox əski köklərdən gəldiğini görərik. Əgər m.ö. XII əsrə Zərdüştlüyün yaranması, m.ö. VI əsr Qaumatanın-Şaman atanın üsyəni (16, s. 367) şamançılığın böyük güc olub, türklərdə çox əskilərlə bağlılığının şahidi oluruq. Bütün bu inanc amilinə istinad etsək, ona xidmət edənlərin böyük güc şəklində tayfa birliyinə və xalqa çəvrilməsi prosesi danılmazdır. O zaman yuşılərin, yayçıların qədim şamançılıq inancına xidmət edən ayrıca tayfa olduğunu da deyə bilərik.

"Yayçı" sözündə "c" samitinin "q" ilə əvəzlənməsini və oğuz dillərinə xas "nq" qovuşaq səsini nəzərə alsaq, o zaman söz "yaynqi", "yanzi", "yancı" şəkillərində oxunur və türklərdə "hakim", "hökmdar" mənasında işlənir (3, s. 127). Adı etrusklərin dövrü ilə bağlaşaş bu tarix m.ö. I yüzillikdə tarixi mənbələrə düşür. Biz yuxarıda bu tayfa adının türk dillərinə məxsus  $c \approx t \approx s$  fonetik paralelliyi ilə mənbələrdə "yuci", "yuti", "yuşı" kimi qeydə alındığını qeyd etdik. Bu fonetik hadisəni M.Şirəliyev Azərbaycan dilindəki "düşkün-çükşün, diş-çiş" variantlarını, sözlükler isə uyğurlarda "çiş-diş", "çüşmək-düşmək-tüşmək" şəkillərini göstərir. Biz müasir türk dillərində belə  $t \approx d \approx c \approx s$  səsəvəzlənmələrini izləyirik ki, burada taqqıltı sözü türklərdə

“takırtı”, başqırılarda “şakıldav”, tatarlarda “şakıldan”, dilimizdəki yastıq sözü turkmənlərdə “yassık”, yastı sözü, osmanlı türklərində “yassı”, başqırılarda özbəklərdə “yəssi”, turkmənlərdə “yası” yazılışlarında bu gün də belə işlənməkdədir. Əgər biz qədim sözlüklərdə bu səsəvəzlənməni nəzərə alaraq Yayçı sözünün mənasını izləsək, yası-“zərər, ziyan, enli”, yatçı-“zaman”, yeysə-“istəmək”, yunç-“yoxsullaşmaq”, yuş-“sixışmaq”, “toplanmaq”, yut-“fəlakət”, “aclıq” və s. mənalarla qarşılaşıraq ki, bu da tayfa adını xarakterizə etmir (11, s. 379). Bəs o zaman Yuci-Yayçı tayfa adının mənası nədir, o, nəyi ifadə edirdi? Bütün bunlar sözün başqa bir məna daşımışı ehtimalını da ortalığa çıxarıır və bu istiqamətdə qədim türk mifi daha inandırıcı faktlar ortalığa qoyur.

Bildiyimiz kimi qədim türk tayfalarının mifləri özündə xeyli mifik əlamətləri birləşdirirdi. Biz dünya xalqlarının mifinə diqqət edərkən, bu miflərdə gecəni gündüzə çevirən iki Kaci tanrı adlarına rast gəlirik və onlar zalim şər ruhlu qüvvələri qovan, quruya və suya sahib mərhəmətli tanrılarıdır. Bu qədim mifik inancı biz Yayçı/Yuci türklərində müşahidə edirik. Qədim mifologiyaya dair qaynaqlara və mənbələrə diqqət etdikdə, Yayçı/Yuci mifik düşüncəni daşıyan bu tanrı türk tanrısidir. Burada Yeuçi/Yoşa-müdrik gəncdir və o, qəddar Axta tanrılarından qədim xalqımızı xilas edir. Azərbaycan mifi ilə bağlı olan Zərdüştlüyün kitabı “Avesta”dakı “Yaşt” bölümündə Axta qəzəb tanışıdır.

Biz yazılarımızda istər Çar, istərsə də Sovet Rusiyası dövründə tariximizin, dövlətçiliyimizin və bura daxil olan etnogenezimiz, dilimiz, etnoqrafiya və mədəniyyətimizin saxtalaşdırılması faktlarını oxuculara təqdim etmişik (12, s. 26-56). Burada rus ideologiyası bu qədim türk mifini Midiya tərkibində hələ m.ö. VIII-VI əsrlər etnik qrup kimi mövcud olan farslara aid edərək, bu mifi İran tanrısi kimi göstərmişdir. Bununla kifayətlənməyən rus siyaseti bu mifik inancı qismən fonetik dəyişikliklə adın sonuna -eti gürcü şəkilçisi artırmaqla və birinci -y hərfini -k səsi ilə əvəzləyərək Yayçı sözünü Kadji şəklində kiçik etnik qrup olan və m.ö. II minillikdə hələ tarix səhnəsində yer almayan gürcülərə, Kadji və Kadjik şəklində isə ermənilərin mifi olaraq təqdim edir və onlara iynə sancılanda göründükləri göstərilir. Burada miflər haqqında məlumat verənlər də yalnız M. Abekyan, S. Arutunyan və Ş. Çiçavadzedir (8, s. 141, 607, 665). Bununla bərabər eyni tanrı Avar türklərindədir. Əgər bu tanrı avar, Azərbaycan mifindədirse və Yayçı/Yuci tayfaları bütün türk ərazilərində böyük gücdürsə, təbii ki, bu inancın türklərdən erməni və gürcülərə adladığı həqiqət deyilmi? Biz yazılarımızda erməni təəssübkeşləri fransızlar tərəfindən Parisdə 1919-cu ildə çəkilmiş xəritəni göstərmişik (11, s. 48). Bu xəritəyə nəzər salsaq, burada Azərbaycan Qara dənizə qədər əraziləri əhatə etmişdir. Bura fransızların məqsədli şəkildə Azərbaycandan kənarda göstərdiyi Tiflis və Kutaisini (Kuti tayfalarının şəhəri) də əlavə etsək, onda nə gürcü, nə də erməni dövlətləri yoxdur. Digər bir tərəfdən bu gün Naxçıvan folklorunda rast gəldiyimiz “cinlərə iynə sancanda o gözə göründü” ifadəsinə yadımıza salsaq, bu Naxçıvan folklorundakı əfsanə ilə üst-üstə düşür. Təbii ki, mövcud əfsanə Azərbaycan mifik təfəkküründən erməni və gürcülərə o ərazilərin yerli sakinləri olmuş Azərbaycan əhalisinin deyimlərindən adlamışdır.

Əgər Yuci Nuhun övladıdırsa və İosif Flavinin də qeyd etdiyi kimi “Naxçıvan bəşər nəslinin ilk beşiyi olmaqla Nuhun gəmisi də bu əraziyə enmişsə” deməli bu mif Azərbaycan xalqına məxsus olmuşdur (10, s. 21).

Əgər tayfa adını qədim türk dillərində sözün ilkin formasının birhecalı quruluşuna istinadən Yay+ci şəklində ayrı-ayrı götürsək, bildiyimiz kimi yay-ox əski türk inanclarında Umay ananın-Tanrıçanın silahı idi və qadın ilahəsi bununla uşaqları qoruyurdu. Bu fikrə N.A. Alekseyevin “Türkdilli Sibir xalqlarının erkən dini formaları” kitabında da rast gəlirik ki, bu yakut, altay, xakas, tuvin, şor kimi bir çox türklərdə geniş yayılmış inanla bağlı idi (1, s. 54). Qeyd edək ki, burada əsas şamanizmlə bağlı ayinlər yer alırı. M.Seyidovun tədqiqatlarında

isə dini mərasimlərdə, ovçuluq, məşət, dövlət və s. işlərdə xüsusi ayinlər icra edən qam-şamanlar xalqın mənəvi dünyası, dövlət işləri və siyaset aləmini qabaqcadan gördüklerini yazır. O, əski türk inancına görə Umay ilahəsinin ox-yayının dünya ağacı olan Qayından düzəldildiyini, bu ağacın Umaya göydən gəldiyini və qam-şamanların bu yay-oxla insanları uğurladıqlarını yazır (14, s. 28, 112). Naxçıvan toponimik sistemində bu mifi daşıyan xeyli coğrafı ada rast gəlirik və bunların etimoloji mənalarına diqqət etməyi də elmi baxımdan əhəmiyyətli hesab edirik.

**Yaycı** (5 kənd). Bu məntəqə adları müəllif XIX əsrə aid İ.Şopenin yazılarına istinadən Dərələyəz və Azadcirən nahiylərindəki Yaycı kənlərini Dərələyəz və Bilev mahallarında göstərildiyini yazmışdır. Q.Qeybullayev isə, bu tayfaların Yayıcı adda tayfadan gəldiyini ehtimal etməklə, onun ilk dəfə Əbdülgəzi xan Xivəlinin xatırlatdığı Yayıcı tayfasının adı ilə bağlı olduğunu göstərir.

Biz Qədim Naxçıvana aid torpaqlarda qeydə alınan bu 5 məntəqə adının qədim dövrə aidliyini yuxarıda elmi faktlarla göstərdik. Onların Yucu tayfa adları ilə bağlı olmaqla Yayıcı məntəqə adları XVI əsrə dair sənədlərdə Naxçıvan qəzasının Ağcaqala, Dərələyəz, Əlincə, İğdir, Ordubad qəzasının Azadcirən nahiylərində göstərilir və birbaşa tayfa adı ilə bağlıdır.

**Kayçı** (2 kənd). Diqqət etsək, adın bu cür yazılışı mənbələrdə Altay, Ötüken və s. ərazi məlumatlarını və erməni, gürcülərin sahibləndiyi yazılışı təkrarlayır. Oykonimlər 1724-cü ilin arxiv sənədlərində Naxçıvana aid Vedi nahiyesində Kayçı və Qayçı yazılışlarında  $y\approx k\approx q$  samitlərinin əvəzlənməsi ilə qeydə alınırlar. Təbii ki, məntəqə adının “qayçı” sözü ilə heç bir əlaqəsi yoxdur. Biz tədqiqatlarda qədim türk dillərinə dair sözlüklərdə -çı komponentinin “üç” eləcə də “məxsusluq”, “mənsubluq” şəkilçisi və “tayfa” mənası daşılığına rast gəlirik. Bu halda ad “Kayı tayfaları”, “Kayılara məxsus”, “Üç kayı” mənalarını daşıyır. Lakin diqqət etdikdə bu adlarda həm də keyik-yeyik, yal (atda)-çal, kal, yetişkən-kitişkən sözlərində olduğu kimi  $k\approx y$  səsəvəslənməsi ilə də qarşılaşırıq ki, türk dillərinə xas olan  $c\approx ç$  səsəvəzlnməsi də nəzərə alınarsa, adı Yayıcı kimi də bərpa etmək mümkündür. Sonuncu variant adın Yayıcı tayfa adından yarandığını tam sübut edir (11, s. 400-41).

Nəticə olaraq aşağıdakıları qeyd edə bilərik:

1. Yuci-Yayıcı türklərinin ilk Ana yurdları Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan ərazisi olmuş, buradan türk ərazilərinə yayılmışdır.
2. Yuci-Kuci tanrı adı Azərbaycan torpaqları olub 1820-ci ildən başlayaraq ərazilərimizdə zorla yerləşdirilən erməni və gürcülərin mifinə Azərbaycan mifindən adlamışdır.
3. Bu tayfalar skiflərin əcdadları olmaqla m.ö. III minilliyyin sonu II minilliyyin əvvəllərində tarix səhnəsində olmuş, m.ö. III yüzillikdə Orta Asiyən Tanrı dağları ətrafında, Çinin Gansu əyalətində dövlətlər qurmuşlar. Teumon dövrünə qədər onlar Orta Asiyada böyük güc olmuşlar.
4. Yuci-Yayıcı türkləri m.ö. II yüzillikdə özlerinin əzəli vətənlərinə dönüb, Cənub Azərbaycanda parfiya çarlığını yuxmış, II Mitridat dövründə buradan Baktriya torpaqlarına hərəkət etmişlər.
5. Onlar Orta Asiyaya, İskit torpaqları Mavərənnəhrdə məskunlaşmış, m.ö. 129-cu ildə Türküstanda dövlət qurmaqla öz miflərini bütün bu ərazilərə yaymışlar.

## ƏDƏBİYYAT

1. Алексеев Н.А. Ранние формы религии тюркоязычных народов Сибири. Новосибирск: Наука, 1980, 317 с.
2. Bahəddin Ögəl. Böyük Hun imperatorluğu. II c., Bakı: Gənclik, 1992, 336 s.
3. Дьяконов И.М. История Мидии от древнейших времен до конца IV в. до н.э. Москва:

- Наука, 1956, 485 с.
4. Əliyev V.V. Naxçıvan Azərbaycanın tarixi diyarıdır. Bakı: Yeni nəşrlər evi, 2002, 320 s.
  5. Геродот. История. Перевод и примечания Г.А Стратановского. Ленинград: Наука, 1972, 599 с.
  6. Гейбуллаев Г.А. Топонимия Азербайджана. Баку: Элм, 1986, 192 с.
  7. Лысенко Н.Н. Этногенез и военная история иранских кочевников Евразии и период II в. до н. э. -II в. н. э. Владикавказ: Сев. Осетия, Гос.Унив. им. КЛ.Хетагурова, 2007, 650 с.
  8. Мифы народов мира. Энциклопедия. Т. I, Москва: Советская энциклопедия. 1987, 671 с.
  9. Руденко С.И.. Искусство Алтая и Передней Азии (средина I тысячелетия до н.э.). Москва: Наука, 1961, 68 с. + 18 табл.
  10. Rzayev F.H.Naxçıvan əhalisinin etnogenezi tarixindən (miladdan öncə VI-III minilliklər). I c.Bakı: ADPU, 2013, 528 s.
  11. Rzayev F.H.Naxçıvan əhalisinin etnogenezi tarixindən (miladdan öncə II-I minilliklər). II c.Bakı: ADPU, 2017, 588 s.
  12. Rzayev F.H. Naxçıvan makrotoponimlərinin linqvistik xüsusiyyətləri. Bakı: ADPU, 2018, 244 s.
  13. Seyidov A.Q., Baxşəliyev V.B., Lauren Listvet, Hilary Gopnik, Aşurov S.Q. Naxçıvanda arxeoloji araşdırmlar (Azərbaycan və İngilis dillərində). Naxçıvan: Əcəmi. 2010, 588 c.
  14. Seyidov M.M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yaziçi, 1989, 496 s.
  15. Всемирная история. Т. II, Москва: Госиздат, 1956, 899 с.
  16. Yusifov Y. B. Qədim şərq tarixi. Bakı: Bakı Universitet, 1993, 496 s.

*AMEA Naxçıvan Bölməsi  
filologiya üzrə fəlsəfə doktoru, dosent  
firudinrzayev@gmail.com*

**Firudin Rzayev**

## **THE TRACES OF YEUCI-YEUSI ANCIENT TURKIC MYTH IN THE TOPOONYMS OF NAKHCHIVAN TERRITORY**

The article deals with the traces of Yeuci-Yeusi ancient Turkic myth which has a special place in the Turkic mythic thinking, in the toponyms of Nakhchivan territory. The trace of this ancient myth in Nakhchivani toponyms has not been investigated by Azerbaijani and Turkish scientists, and the explanations of related names have not been given. In the article the Yeuci-Yeusi name in the oykonyms, oronyms, and hydronyms of the ancient Nakhchivan territory toponyms is proved on the bases of linguistic and historical facts. This myth is almost repeated in the initial Yayci variant of oykonym, oronym, hydronyms of the toponymic system.

In the investigation the etymological explanations of the toponyms related with this myth in the geographical area of Nakhchivan are given. The preservation of Yeuci-Yeusi name in the prototurkish names confirms the antiquity of this mythic belief. The place of this name both in Nakhchivan, and in other Turks is alleged on the basis of the scientific facts in the article.

**Keywords:** *Yeuci-Yeusi, myth, Nakhchivan, Yayci, oykonym, oronym, hydronym.*

## **СЛЕДЫ ДРЕВНЕТЮРКСКОГО МИФА ЕУДЖИ - ЕУШИ В ТОПОНИМАХ НАХЧЫВАНСКОЙ ТЕРРИТОРИИ**

В статье говорится о следах древнетюркского мифа Еуджи - Еуши, который занимает особое место в древнеюркской мифологии в топонимах на территории Нахчывани. Связи Нахчыванской земли с этим мифом, до тех пор не были исследованы азербайджанскими и тюркскими учеными и не анализированы значения этих имен. В статье названия Еуджи - Еуши в ойконимах, оронимах и гидронимах на территории Нахчывани подтверждены на основе исторических фактов. Этот миф как первичное название Еуши повторяется вообще во всех топонимических системах Нахчывана в ойконимах, оронимах, и гидронимах.

В исследованиях объясняется значения топонимов, которые связанные с этой мифологией на географических ареалах Нахчывана. Существование топонимов с названием Еуджи - Еуши подтверждает древность верования этого мифа. Место этих названий в Нахчыване, в Алтае, в том числе и в других тюрках обосновывается научными фактами.

**Ключевые слова:** *Еуджи-Еуши, миф, Нахчыван, Яйджы, ойконим, ороним, гидроним*

(*Filologiya üzrə elmlər doktoru, professor Akif İmanov tərəfindən təqdim edilmişdir*)

**Daxilolma: İlk variant 21.06.2019  
Son variant 23.10.2019**